

## 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür


Hər dəfə burada olanda sanki qədim dövrə səyahət edirsən, ölkəmizin əvəzsiz tarixi, keçmiş qüdrəti və insanları haqqında canlı məlumat alırsan. Sarayın quruluşu, divarları, daşları, buradakı maddi-mədəniyyət nümunələri elə bil dil açıb danışır... Söhbət Şirvanşahlar sarayından gedir.

Əslində Şirvanşahlar dövləti, onun hökmdarları, həmçinin Şirvanşahlar sarayı haqqında tarix dərslərində geniş məlumat var. İnternet resurslarında da bir neçə dildə Şirvanşahlar dövləti, onun hökmdarları, elə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən Şirvanşahlar sarayı haqqında ətraflı məlumatlara rast gəlmək olar. Amma bir dəfə muzeyə gedib eksponatlara diqqət etməklə qəribələrə, əsrlərə sığmayan bilgilərə sahib olmaq mümkündür. Çünki dövlətlər, xalqlar, onların həyat tərzini, idarə olunması və s. haqqında qısa zamanda ən müfəssəl məlumatı eksponatların dili ilə ancaq muzeylərdə almaq olar. Bu mənada orta əsr Azərbaycan tarixi haqqında məlumat verən ideal məkan - "İçərişəhər" Dövlət Qoruğunun ən uca yerində qərar tutan Şirvanşahlar Saray Kompleksi əvəzsiz xəzinədir...

Saraydan reportaj hazırlarkən bir daha bunun şahidi olduq. Tariximizi yenidən təkrarlamaqla yanaşı, həm yerli, həm də əcnəbi turistlə-

Divanxana və sarayın yaşayış binası yuxarı həyətdədir. Burada rəsmi qəbul və divan işləri aparılıb. İkinci mərtəbədəki gözləmə zalı XV əsrdə inşa olunduğu kimi dövrümüzdə qədər gəlib çatan yeganə otaqdır. Qədim dövrlərdə hökmdarın oturduğu əsas zal olan sarayın taxt-tac zalının tərtibatı, eksponatlar və videotəqdimatlar Şirvanşahlar dövrünün ab-havasını və interyer elementlərini təsvir etməyə imkan yaradır. Eyni zamanda ekspozisiyada şahlıq dövrünə aid əşyalar, qədim musiqi alətləri də sərgilənir.

Saray yaşayış binasının ayrı-ayrı otaqlarında quraşdırılmış monitorlarda miniatür və xəttatlıq sənətinin sirlərinə dair maraqlı nümunə-



# Daş xəzinə


*Şirvanşahlar sarayı tarixlə müasirlik arasında körpüdür*



rin bununla necə həvəslə maraqlandıqlarının şahidi olduq. Bir daha əmin olduq ki, orta əsr Şərq memarlığının nadir incilərindən olan Şirvanşahlar Saray Kompleksi yerli sakinlərin və şəhərimizin qonaqlarının ən çox görmək istədiyi məkanlardandır. Saraya daxil olanda adamı qəribə hiss bürüyür, ecazkar, bir az da həyəcanlı təsir bağışlayan tarixi məkan adamı az qala üşüdür. Xüsusi zövqlə qurulmuş divarlar, Şirvanşahların taxt proyeksiyası, xəncərlər, müxtəlif eksponatlar hərəsi bir tarixdən, bir hökmdardan xəbər verir. Şirvan hökmdarlarının iqamətgahı olan saray binasına daxil olanda az qala özünü hansısa Şirvanşahın qəbuluna gəlmiş kimi hiss edirsən. Ozamankı şahların, sərkərdələrin - ulu babalarının yadını elə bil divarlara hopub. Adam sarayın içində, qalın divarlar arasında qeyri-ixtiyari olaraq addımlarını da ehtiyatla atır, hətta başından da çox-çox hündür olan tağ-tavanların altından əyilib keçmək istəyir.

### 0,67 hektarlıq abidəyə sığan qədim möhtəşəmlik

Burada olduğumuz müddətdə Şirvanşahlar Saray Kompleksi Dövlət Tarix Memarlıq Qoruğu Muzeyinin Elmi Tədqiqatlar və Ekspozisiya Şöbəsinin müdiri Səadət Ələkbərova muzey və onun ayrı-ayrı abidələri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, kompleks ərazisindəki abidələr XII-XVI əsrlərdə inşa edilib. Saray kompleksi yuxarı, orta və aşağı olmaqla 3 həyətdən ibarətdir və ümumilikdə ərazisində 8 abidə var. "İçərişəhər" Dövlət Qoruğunun 22 hektarlıq qaladaxili ərazisinin ən yüksək zirvəsindəki 0,67 hektarlıq hissəsini Şirvanşahlar Saray Kompleksi əhatə edir. İkimərtəbəli olan sarayda ilk vaxt 52 otaq varmış, onlardan 27-si birinci, 25-ci isə ikinci mərtəbədə yerləşmiş. Hazırda ikinci mərtəbədə 15 otaq qorunub saxlanılır. Sarayın birinci mərtəbəsində yardımçı təsərrüfat otaqları: saray kitabxanasına xidmət edən dəftərxana, calındır, xəttat və rəsamların otaqları, mətbəx, xidmətçi otaqlar və s. yerləşirdi.



lər nümayiş olunur. Otaqların ekspozisiyalarında bəzək əşyaları, arxeoloji qazıntılardan aşkar olunmuş saxsı qablar, rəsamlarımızın Şirvan-Abşeron memarlıq qrupu abidələrini əks etdirən əsərləri, əsatiri təsvirlər, etnoqrafik, XVIII-XX əsrlərə aid əşyalar, milli geyim nümunələri yer alıb.

Yarım əsrdən çoxdur ki, muzey kimi fəaliyyətə başlamış Şirvanşahlar Saray Qoruğu Muzeyinin zəngin fondunda 40 mindən artıq maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır ki, onlardan da 450-dən çox eksponat ziyarətçilərə nümayiş etdirilmək üçün zallara yerləşdirilib.

Yaşayış binasının ziyafət salonunda "İçərişəhər" in maketi nümayiş olunur. Makedəki tarixi memarlıq abidələrindən 4-ü dünyaya, 28-i ölkə, digərləri isə yerli əhəmiyyətli abidələrdir.

Burada həmçinin Bayıl qəsrinin daş kitabələrindən ibarət ekspozisiyada 1306-cı ildə zəlzələ nəticəsində Xəzər dənizinin sularına qarq olmuş bu qəsr haqqında dolğun məlumat var.

Şirvanşahlar Saray Kompleksinin orta həyətdə Seyid Yəhya Bakuvinin türbəsi yerləşir. Bu, eyni zamanda "Dərviş türbəsi" də adlanır. Qalanın şərq tərəfindəki "Şərq qapısı" deyilənə görə, Osmanlı sultanı III Muradın Bakıya gəlişi ilə əlaqədar onun şərəfinə inşa edilib. Sarayın aşağı həyətdə Şah məscidi, Şirvanşahların ailəvi türbəsi, saray hamamı və ovdan yerləşir.

Dəfələrlə yadellilərin basqınlarına məruz qalan və talan edilən sarayda hər abidə bir dövrdən xəbər verir. Buradakı nümunələrə diqqət etməklə Azərbaycan tarixinin müxtəlif dövrləri haqqında real təsvirə yaranır.

### 1998-ci ildə Azərbaycanın tarixində yeni səhifə açıldı

Uzun müddət diqqətdən kənar qalan abidənin qapıları 1983-cü ildən müstəqilliyin ilk illərinə qədər ziyarətçilərin üzünə bağlı olub. 1998-ci ildə ulu öndər Heydər Əliyevin kompleksə gəlişi ilə, necə deyirlər, Azərbaycanın canlı tarixinə yeni nəfəs verilir. Ulu öndər Heydər Əliyevin göstərişi ilə burada əsaslı bərpa işləri aparılıb və sarayın qapıları ziyarətçilərin üzünə açılıb.

Saray kompleksi 2000-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva milli-mədəni irsimizin qorunmasına, tarixi abidələrimizin bərpasına xüsusi diqqət ayırırlar. 2014-cü ildə kompleksin tam bərpa olunmuş yeni ekspozisiyası ictimaiyyətə təqdim olunub. Saray bu gün əvvəlki cah-calalını qoruyub saxlaya bilməyə də, şah möhtəşəmliyi, qeyri-adi əzəməti və Azərbaycan tarixinin nümunəsi kimi hər kəsi valeh etməkdədir.

### Hər turist növbəti dəfə özü ilə başqa birisini gətirir ki, bu tarixə şahidlik etsin

Söhbət zamanı S.Ələkbərova onu da qeyd etdi ki, ilin bütün fəsillərində saray yerli və xarici turistlərlə dolu olur. Həftə ərzində təxminən 2-3 min insan Şirvanşahlar sarayını ziyarət gəlir. Son illər Bakıda keçirilən beynəlxalq tədbirlər, xüsusilə I Avropa Oyunları və "Formula-1" kimi dünya səviyyəli idman yarışları turistlərin sayına ciddi təsir edib. İstirahət və bayram günləri də qapısı

ziyərətçilərin üzünə açıq olan saray kompleksi dünya şöhrətli idmançıların da ziyarət etdiyi məkandır. Bələdçilərin dediyinə görə, birinci dəfə Bakıda "Formula-1" yarışması başlananda ilk olaraq yürüşün rəhbəri bura gəlib internetdə haqqında oxuduğu Şirvanşahlar sarayını çox təəccüblə izləmişdi. Eyni zamanda yarış müddətində pilotlar, onların azarkeşləri və digər əcnəbi qonaqlar abidəni həvəslə ziyarət edirlər. Saraya gələn turist növbəti dəfə özü ilə ikinci bir ziyarətçini də gətirir ki, Azərbaycandakı bu tarixə şahidlik etsin.

Paytaxtda növbəti "Formula-1" yarışmasının başlanmasına sayılı günlər qalıb. Belə günlərdə nəinki muzeylərimiz, bütün istirahət mərkəzlərimiz qonaq-qaralı olur. Onu da qeyd edək ki, muzeydə turistlərə rus, ingilis, türk və digər əcnəbi dilləri bilən savadlı gənclər, elmi işçilər bələdçilik edir və tarixi abidələrimiz haqqında məlumat verirlər.

Yerli turistlər arasında tələbələr, məktəblilər həmişə üstünlük təşkil edir. Hətta burada məktəblilərə "Vətən" dərsi də keçirilir. Dərsləri universitetlərdən gələn elmi işçilər, tarixçilər təmənnasız keçirlər. Məktəblilər muzeyləri gəzir, məlumatlar alır, Azərbaycanın tarixi ilə yaxından tanış olurlar. Yaxşı haldır ki, buna maraq göstərən gənclərin sayı daim artır.

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrə və tarixi yerlərin qorunmasına yönəltməkdir. Təkcə təqvim günlərində yox, ilin bütün günlərində abidələrimizi, tariximizi qorumaq, onlar haqqında gəncləri vaxtında maarifləndirməliyik. Şirvanşahlar Saray Kompleksində bir istiqamətdə çoxsaylı tədbirlərin keçirilməsi, yerli qonaqlarla bərabər, turistlərin də sayını çoxaldıb ki, bu da Azərbaycanın, onun tarixi qüdrətinin dünyada tanınmasında böyük rol oynayır.

**Elnur HADIYEV, Fərman BAĞIROV (foto), "Azərbaycan"**